

## Qırıx sətir

Ele oldu ki, Fəxri xiyabanda yiğilan hansısa anım mərasimindən bir yerde çıxdıq. Dedim, - gözlə, maşın burda, yaxındadı, gedim gətim, şəhərə bir yerde düşək. Dedi - yox, mən şəhərdə maşınla gəzməyi heç xoşlamıram. Müəllim, bax burdan düşəcəyəm Baksovet sarı, oxuduğum 132-ci məktəbə bir salam verib, gedəcəyəm teatra tərəf.

- 132-dən Azdramaya xeyli yoldu...
- Azdramaya getmirməm... Rus teatrına gedirəm. Neçə ildi... (Söz arası hətta köks ötürməyə də macal tapdı...) - Bilmirdiz beyəm?...

- Bilirom...

Özüm də bilmədən, elə bil ayağının döyənəyini basdalamışdım...

Tez də səhbəti deyişməyə çalışdım:

- Təzə pyesimi, necə çatdırırm sənə? İstərdim oxuyasən. Sənin fikrin menimcün çox maraqlıdı. Ancaq, bir şərtlə. Öz fikrini çəkinmədən deyəsən. Telefonla da olar...

- Buna heç şübhən olmasın... Fikirləşdiyimi deyənəm, ona görə məndən bəzi adamların xoşu gəlmir... Qəmləri kəm. Neynək, pyesi gətirib verərsə Rus teatrına - qapıcıya... O da çatdırır mənə...

- Nahaq getmedin. Maşınla dişərdik. İsti yorar seni...

- Yox, yox, müəllim. Açığı, mən piyada gəznəkdən heç vaxt doymuram. Məndən olsa, axır gündə qəbra də düşüb özüm öz ayağınman gedərem...

Sonra xirdaca güldü, mən də güldüm. Əl tutub sağollaşdı... Çevrilib getdi. Bir dəqiqəyəcən dayanıb nə üçünsə ardınca baxdım. Fuad gedirdi. Yanından ötüb keçən maşınlar, avtobuslar, adamlar belə onunçun yoxduyu. Özünə qoşulub... üzüsağı getməyindəydi...

Onun dediyi kimi də elədim... Düz üç gündən sonra Fuad zəng vurdur... pyesim çox xoşuna gəlibmiş. Qayıtdı ki, ordakı iki əsas obrazdan hər birini oynamağa hazırlam. Taməşa həm rus, həm də Milli Dram teatrında qurulsı, eyni vaxtda hər ikisində oynayardı... Açığı çox sevindim. Fuad kimi müqətfidir, böyük sənətkarın dilindən çıxan bu tərifdən ömrüm boyu eşitməmişdim...

- Vaqif müəllim, mən indi özünü bir balaca yaxşı hiss eləmirəm. Özüme gelən kimi görüşərik... Zəng vuracağam...

Arada "Qobustan" üçün onunla səhbət eləmək istədim. Dedim, - qoy

tamam sağılib dursun, söz verib, özü zəng vuracaq... Əşsi, tərsliyə bax, bu nə azardı ki, Fuad kimi canıbərk, sappa-sağlam adam onun əlində aciz qalıb!..

... "Hamlet" yadına düşdü. İnsafən, bütün aktyorlar var gücüyən işləyirdi, qan-tor içinde, yüksək gərginlik altında çalışmağa məcburdular. Çünkü, o gərginliyi Hamlet - Fuad Poladov onların, ümumiyyətlə, tamaşanın canına qoşmuşdu. O boyda, "yüksək voltu gərginliyin" altında elə-bələ dayanıb-durmaq, səhnəyə cəndərdi gəlib-gətmək olmazdi.

...Mən bilən Fuad Pöladov dünya teatri səviyyəsində bizim səhnəmədə olan aktyorlardan biriydi. Qoy heç kəs məndən inciməsin, kor-kor, gör-gör, belkə də bircincisiydi və... belkə də təkiydi. Fuadın Allah vergisiydi, bir də dəş karxanasında gündə neçə min dənə dəş atan fəhlənin əməyindən daha ağır olan, zəhmət bahasında həsəl gələn istədə... Fuadin Hamletində (ya tərsinə - Hamletin Fuadında) səhnənin hər addımı, hər bir nöqtəsi (mizan yox, onun yozumunda mizan çox geniş məşhəmuydu), səsin hər bir cingisi hesablanmışdı. Fuadin oyununda hər şeyin öz rəngi, öz düsturu vardı...

Fuad çox böyük aktyor idi. Milli səhnədən uzaq düşən illərdə o böyük aktyor kimləri, nələri oynamamış? Nə yaxşı ki, o böyük aktyor hər şəxə sinə gərməye, dişini-dişinə sıxıb yaşayıb-yaratmağa özündə qüvvə təpa bilmədi. Bilmədimi?..

Sonra... Sonra nə oldu?... Sonrası... Dernə o gün Fuadi sonuncu dəfə görəcəkmişəm... "...Mənən olsa, axır gündə öz qəbrimə də düşüb ayaqnan gedərem..." demişdi Fuad...

Baxıram... və mənə elə gelir ki, batmaqdə olan günün qiymətində, köhnə qəbristanlıqda, bir adam məzarların arasında özünün təzə qazılış qəbrinə sari getməkdədi... O Fuaddı... Gedir, gedir və gözden itir... Özüyən mordlılığını və çox böyük istedadını da aparıb gedir... Yeri boş qalır. Kim bili heç nə vaxtacan qalasıdır.

Buna bəndim kimi gün də öz saçqlarını yiğib-yığışdırır və Şabanı dağlarının arxasında gizlənir... Bu da axır...

Vaqif Güzənli  
adlı